



İlham



Hərbi gücümüz müstəqilliyimizin təminatçısıdır

Müzəffər Ali Baş Komandan İLHAM ƏLİYEV

Vətən savaşında ilk azad edilən Qaraxanbəyli kəndindən çağırış etdi:

"Bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik!"

→ 2

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər



Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

→ 3

Birinci vitse-prezident Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Füzuli rayonundan paylaşım edib



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 27 Sentyabr - Anım Günü ilə əlaqədar Füzuli rayonundan paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: "Anım Günü. Füzuli rayonu. 27.09.2022".

Emmanuel Makron İlham Əliyevə zəng edib

Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıqlar.

Prezidentin Mətbuat Xidməti

İrəvanın xilasını Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir

Sonuncu Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və İrəvanda revanşist meyillərin daha da gücləndiyini təsdiq edir. Ermənistanın niyyətindən asılı olmayaraq, Azərbaycan bölgədə sülhü təmin edəcək. Bunun üçün birtərəfli qayda da sərhədlər müəyyənləşdirilməli, Ermənistan ərazisində istifadə olunan atəş nöqtələri susdurulmalı, hətta təhlükəsizliyi təmin etmək üçün bufer zona da yaradılmalıdır.

→ 9

"Böyük Ermənistan", yoxsa böyük uydurma

Reallıq ondan ibarətdir ki, Ermənistan adında respublika elən edilsə də, nə belə bir dövlət mövcuddur, nə də "böyük Ermənistan" ideyası real təsir gücünə malikdir. Əgər belə bir ideya mövcud olsaydı, ermənilər Ermənistanı qaçardılar, amma hamı Ermənistandan qaçır. Bu məkrli ideyaya bir milyon zavallı erməni xalqı qulluq etməyə məcbur edilir.

Gəlin, erməni mənbələrinə də müraciət edək. Hamının yaxşı tanıdığı və düzgün yanaşmaları ilə böyük rəğbət qazanan Qafqaz tarixinin və Yaxın Şərqi məşhur tədqiqatçısı tarixçi Filip Ekozyants deyir ki, ümumiyyətlə, ermənilərin bir xalq kimi formalaşması XVI-XVII əsrlərdən başlayır.

→ 9

Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib



Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçan silahlı qüvvələrə məxsus "UL-350" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

→ 11

Erməni vandalları odla oynamaqdan çəkinmirlər...

Hərbi gücümüz müstəqilliyimizin təminatçısıdır

Müzəffər Ali Baş Komandan İLHAM ƏLİYEV Vətən savaşında ilk azad edilən Qaraxanbəyli kəndindən çağırış etdi:

"Bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik!"

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Günü'nə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Azərbaycan Prezidenti burada çıxış edib.



Prezident İlham Əliyevin çıxışı

- Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.

Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz möhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müda-



fio xətlərini yarmaq üçün ölüme gəddirdi. Sözlün əsl mənasında, ölüme gəddirdi, öz canını fəda edirdi ki, üçrəngli bayrağımız Şuşada və o vaxt işğal altında olan digər

bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qaytsın.

Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yarıaraq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliləyirdi.

Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliləyirdi, zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyyət addım

atmadı, ancaq irəli getdi, düşməni qovaqova döyüş meydanında tarixi zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.

Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılaryıq. Bizdən sonra gələcək nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.

Bu gün şəhidlərimizin öz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.

Bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini birdəqiqəlik stükutla yad ediblər.



Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib



Dünən saat 12.00-da Milli Məclisin Sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində

böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini birdəqiqətlik sükutla yad ediblər.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

"Azərbaycan"

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı təkliflər Milli Məclisə daxil olmaqda davam edir

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin mübarizənin əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil

olmaqdadır və qanun layihəsi üzərində iş davam edir.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, həmçinin Milli Məclisin mübarizənin əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai

rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçiriləcək növbəti ictimaiyyət iclasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai

"Azərbaycan"

"Tabutun küncü": dünya iqtisadiyyatında nə baş verir?

Dünya iqtisadiyyatı çətin dəyişikliklər astanasındadır. Aviasiyada "Tabutun küncü" (Coffin Corner) deyilən bir termin var. Bu, hava gəmisinin yüksəklikdən düşmə riski səbəbindən daha sürətli və ya yavaş çəkməyə ehtiyacı yoxdur vəziyyəti təsvir edən termdir. Sürətin azaldılması hündürlüyün itirilməsinə, sürətin artırılması isə qaldrılma qüvvəsinin azalmasına səbəb ola bilər. Nəticədə belə bir vəziyyətdə təyyarəni sabit uçuşda saxlamaq çox çətin, əks halda daim idarəetməni itirmək və yerə düşmək təhlükəsi var. Hazırda dünya iqtisadiyyatında bu cür vəziyyət yaranmışdır - "Tabutun küncü".



Koronavirus pandemiyasına qədər olan üç onillikdə məmuru təklif hər zaman məmuru tələbin dəyişməsinə çevik reaksiya göstərirdi. Bu, əsasən aşağıdakı 4 məsələnin təsiri nəticəsində baş verirdi:

1) Nisbətən sabit geosiyasi şərait: iqtisadi artımı dəstəkləmək üçün azad bazarların və ölkənin iqtisadiyyatı ilə bağlı geniş konsensusun mövcud olması.

2) Texnoloji irəliləyişlər istehsal xərclərini aşağı saldı, vaxt və fiziki məsafənin iqtisadi fəaliyyəti məhdudlaşdıran faktor kimi rolunu azaltdı ki, bu da global məhsuldarlığın artımını təmin etmişdir.

3) Əmtəə bazarlarının, istehsal amillərinin və maliyyənin qloballaşması siyasi və texnoloji amillərlə birləşərək dünya iqtisadının hüdudlarını genişləndirdi.

4) Demografik trendlər də müsbət oldu. Dünyada əmək resursları artım müşahidə edirdi.

Bu amillərin məmuru təsiri aşağı inflyasiya ilə yanaşı, iqtisadi artımın da sürətlənməsinə dəstək oldu. Inflyasiyanın aşağı hədd olması əsasən aşağıdakı amillərin hesabına oldu:

1) Ölkədaxili iqtisadi fəaliyyət ilə inflyasiya arasında əlaqənin zəifləməsi;

2) daha ucuz istehsal resurslarına çıxış;

3) şirkətlərin qiymət hakimiyyətini və işçilərin sövdələşmə hakimiyyətini zəiflədən yüksək beynəlxalq rəqabət.

Bu amillər təklifi tələbdəki dəyişiklikləri daha həssas etdi. İstehsalçılar global təchizatçılar şəbəkəsinə asanlıqla daxil ola və ən yaxşı qiymətlərdən yararlanmağa imkan verdi. İstehsalçılar global təchizatçılar şəbəkəsinə asanlıqla daxil ola və ən yaxşı qiymətlərdən yararlanmağa imkan verdi. İstehsalçılar global təchizatçılar şəbəkəsinə asanlıqla daxil ola və ən yaxşı qiymətlərdən yararlanmağa imkan verdi.

QIRILMA XƏTLƏRİ

Əmək məhsuldarlığının artımının azalması əsas həyəcən siqnalı oldu. İnkişaf etmiş ölkələrdə onun tonozu tendensiyası ötən əsrin 90-cı illərindən başlayıb, global maliyyə böhranı zamanı o, aşağı düşdü və

heç vaxt bərpa olunmadı. İnkişaf etməkdə olan bazarlar isə struktur islahatları və global istehsal zəncilərini inteqrasiya sayəsində məhsuldarlıq artımına nail oldular, lakin bu keçici oldu.

Davamlı əmək məhsuldarlığı artımı olmadıqda, iqtisadiyyatlar digər artım mənbələrinə əsaslandı: maliyyə sistemini genişləndirilməsi və kredit resurslarına çıxış, fiskal və pul siyasəti tədbirləri. Bu, ən azı global maliyyə böhranına, tələb və arzı əsaslı böyümənin müəhürriyətini dayandırdı zamana qədər işlədi. Bərabərsizlik artıdı və dövlət və özəl borclar tarixi maksimumlara çatdı.

Bütün bunlar iqtisadiyyatı daha "kövrək" etdi, fiskal və monetar manevrlər üçün məkan gətirdikdə daraldı və inzibati orqanlar hər tonozu iqtisadiyyatı bərpa etmək üçün gətirdikdə daha çox stimül təbiiq etmək məcburiyyətində qaldılar.

Bununla belə, çevik təklifi inflyasiyanı artırmadan tələbi idarə etmək hələ də mümkün idi...

KÖSKİN DÖNÜŞ

Pandemiya və Ukraynadakı hərbi münaqişə göstərdi ki, təklif tərəfindən düzəlişlərin əhatə dairəsi sərhədsiz deyil və bu siyasətin kalibrənməsini çətinləşdirdi. Pandemiya ilə mübarizə aparmaq üçün global iqtisadiyyat, demək olar ki, dayandırıldı, lakin sonradan məlum oldu ki, təklif "yandırılması" və "söndürülməsi" tələbi yandırır-söndürmək kimi deyil. Artıq hər kəs anlayır ki, artım müəhürriyətini asanlıqla yenidən işə salmağın, sürəti tez bir zamanda bərpa etməyin və yenidən rəvan çamağın mümkün olacağını gözləmək sadələşmədir.

Bundan əlavə, məlum oldu ki, birincisi, məmuru təklifin mövcudluğunu "olmalıdır" kimi qəbul etmək düz deyil, ikincisi, inflyasiya təklifin məhdudiyətlərinə son dərəcə həssasdır. Bol təklifə öyrəşmiş və söndürülmüş müəhürriki tənzimləməkdə təcrübəsi olmayan siyasətçilər isə keçmişdə inflyasiyanı artırmadan iqtisadi artımı bərpa etməyi kömək edən tanış tələb stimuluna mübarizə etdilər. Nəticədə təklifdə yaranan problemlərdən qaçınmaq üçün inflyasiya çoxlarını darıdaraq etdi.

Əsas məsələ ondan ibarətdir ki, təkliflə bağlı ara-sıra pozulmalar aradan qalxsa belə, "yol külləkəri"ni tərsinə çevirdiyi üçün inflyasiyanın hələ də yüksək qalacağı ehtimalı var. Əvvəllər inflyasiyanın

qarşısını almağa kömək edən bütün tendensiyalar indi əksinə təsir edir:

1) Ukraynadakı münaqişədən əvvəl də geosiyasi vəziyyət daha da gərginləşmişdi.

2) Qloballaşmanın təsiri müvafiq olaraq azalmışdır.

3) Texnolojiyaların inkişafı artıq daha çox yerli istehsalə dəstək olur, global ticarətə deyil.

4) Demografik trendlər də əksinə çevirilib, pandemiyanın təsirlərindən insan kapitalı azalmağa başlayıb.

Bu şərtlərdə iqtisadiyyatın davamlı iqtisadi artım yoluna qaytarılması üçün makroiqtisadi siyasətlərin yenidən qurulmasına ciddi tələb yaranmaqdadır.

İndi məmuru tələbi hədəfləyən siyasətlərə arxalanmaq daha yüksək və zəif idarə olunan inflyasiya riskləri yaratmaq deməkdir. Mərkəzi banklar artıq bütün iqtisadi şokları yumşaltmağa nail olacaqlarına arxayın ola bilməzlər - onlar ilk növbədə inflyasiya ilə mübarizəyə diqqət yetirməli olacaqlar.


Büdcə siyasəti sahəsində resursları daha çox iqlim dəyişikliyi, əhəlinin qocalması və infrastrukturun inkişafı nəticəsində yaranan təchizat problemlərinin həlliə yönəlmək lazım gələcək. Dünyada təkliflə bağlı problemlərin olduğu bir zamanda tələbi stimullaşdırmaq vergi-büdcə siyasəti məhdudlaşdırılmalı və sort pul siyasəti ilə kompensasiya ediləməlidir.

Yeni makroiqtisadi siyasətin son məqsədi innovasiya, institusional, texnoloji və ətraf mühitin yenidən qurulması üçün sərait yaratmaqdır. İnsan kapitalını qorumaq üçün səhiyyə sahəsinə investisiyaların artırılması, müxtəlif növ infrastruktur (rəqəmsal və yaşıl daxil olmaqla) investisiyaların təşviq edilməsi, rəqabət və təhsilin inkişaf etdirilməsi vacibdir - bütün bunlar innovasiyaları təşviq edir. Texnoloji innovasiyalardan faydalanmaq üçün ölvərişli tənzimləyici və hüquqi mühit yaratmaq lazımdır.

Azərbaycanın monetar və fiskal siyasətində çeviklik, vaxtında atılan addımlar, ehtiyat resurslarının həcmi böyüklüyü yaranma biləcəkdir bir çox problemlərin aradan qaldırılmasına imkan vermişdir. Eyni zamanda büdcə siyasətində daha çox təklifin canlandırılmasına yönəli siyasətin gücləndirilməsi yuxarıda göstərdiyimiz istiqamətlərə uyğun gələcəkdir.

Düşüncəmərə ki, bütün bunlar davamlı, çeviklik və səmərəlilik arasında balans tapmağa imkan verəcək. İstənilən bir pilotun dediyi kimi, "xəbərdarlıq sistemləri" yanib-sönməyə başlayanda, vaxtında və qətiyyətli hərəkət etmək çox vacibdir". Tamamilə mümkündür ki, təklifin canlandırılmasına yönəli vaxtında "makroiqtisadi yenidən başlama" nöinki daha güclü və dayanıqlı global iqtisadiyyata gətirib çıxaracaq, həm də yeni "külləkərin" və imkanların yaranmasına gətirib çıxaracaq.

Tahir MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri



Müdfəə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib



Sentyabrın 27-də Vətən müharibəsinin ikinci ildönümü münasibətilə müdfəə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdfəə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdfəə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi birdəqiqətlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilibər üzərlərinə gül dəstələri düzülüb.

Müdfəə naziri general-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

YAP-ın nümayəndələri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər



Sentyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Anım Günü ilə əlaqədar Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əkilil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tör güllər düzülüb.

Sonra hər iki Şəhidlər xiyabanı ziyarət olunub, "Əbədi məşəl" abidəsinin önünə əkilil qoyulub, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının, Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirələri ehtiramla yad olunub, məzarlarının önünə gül dəstələri qoyulub.



Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik iclasında çıxış edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisidə işğızər səfərdədir.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribəşvili qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və global səviyyədə COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülmüş zəruri təşəbbüslər və atılmış əməli addımlar haqqında danışıb, əldə olunmuş uğurlu nəticələr barədə tədbir iştirakçılarını məlumat verib.

Tədbir çərçivəsində həmçinin Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi Erkin Əlixanov "Cinayət ədliyyəsinin rəqəmsallaşdırılması" mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli fərmanı ilə yaradılmış "Elektron prokurorluq" informasiya sisteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarının məlumatlandırılıb.

Azərbaycanın Gürcüstandakı səfəri Faiq Quliyev konfransda iştirak edib.

Konfrans çərçivəsində Baş prokuror Kamran Əliyev bir sıra ikitərəfli görüşlər keçirib.

Türkiyənin Baş prokuroru Bekir Şahinlə keçirilmiş görüşdə ilk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqətlik sükutla yad edilib.



Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən əlaqələrin hər iki qarşda ölkənin dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb. Bekir Şahin öz növbəsində 2023-cü ildə Türkiyədə keçiriləcək Azərbaycanın Baş Prokurorluğu üçün önəmli olduğunu vurğulayıb. Nida Qrunksiene Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verildiyini və münasibətlərin müvafiqiyətlə inkişaf etdiyini vurğulayıb.

Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç ilə keçirilmiş ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev iki qurum arasında cinayətkarlıqla və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın genişlənməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə cari ilin oktyabr ayının sonlarında Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç və Müstəqil Antikorrupsiya qurumunun rəhbəri Daşdavaa Zandraanın Bakıya nəzərdə tutulan səfəri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin Sinqapur Respublikasının Baş prokuroru Lüsəyən Vonqla görüşü ke-

Daha sonra Litva Respublikasının Baş prokuroru Nida Qrunksiene ilə ikitərəfli görüş keçirilib. Baş prokuror Kamran Əliyev hazırda Litvanın aidiyyəti qurumları ilə "Avropa Qonşuluq Aləti" çərçivəsində reallaşdırılan "Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" adlı "Tvininq" layihəsi üzrə Litvanın bu sahədə əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün önəmli olduğunu vurğulayıb.

Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç ilə keçirilmiş ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev iki qurum arasında cinayətkarlıqla və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın genişlənməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə cari ilin oktyabr ayının sonlarında Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç və Müstəqil Antikorrupsiya qurumunun rəhbəri Daşdavaa Zandraanın Bakıya nəzərdə tutulan səfəri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin Sinqapur Respublikasının Baş prokuroru Lüsəyən Vonqla görüşü ke-

çirilib. Kamran Əliyev həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlər və həyata keçirilən islahatlar barədə ətraflı məlumat verərək ölkəmizin Sinqapurun korrupsiyaya qarşı mübarizədə əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün önəmli olduğunu vurğulayıb.

Lüsəyən Vonq ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişaf etməsinə önəmli olduğunu vurğulayıb. Görüşdə iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair razılıq əldə edilib.

Həmçinin səfər çərçivəsində Baş prokuror Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) prezidenti Ladislav Hamranla görüşüb. Kamran Əliyev milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirdi. Görüşdə maraqlı kəşf edən bir sıra digər məsələlər üzrə, o cümlədən cinayət işləri üzrə hüquqi yardım sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə edildi.

Baş Prokurorluğun nümayəndə heyətinin Gürcüstanı işğızər səfəri davam edir.



Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadırız!..



"Onunla bağlı gözəl xatirələrim var"

Cəbrayıl özünü həmişə ailənin başçısı kimi aparıb. 12 yaşından ofisiant işləyib. 3 övlad anası olan Məleykə Məmmədova uşaqlarını çətinliklə boya-başa çatdırdığını deyir. Oğlunun uşaqlığından danışan Məleykə Məmmədova övladının hələ iki yaşından yaşadılardan seçildiyini deyir: "Cəbrayıl ilə bağlı gözəl xatirələrim var. Mən özümə baxanda Cəbrayıl sevinirdim. Heç vaxt başıma yaylıq bağlamırdım. Bəlkə indi məni görsəydi, hirs-lənərdi ki, niyə solğunsan. Oğlumun hələ də köynəyində, bayraqında qoxusu qalıb. Bir təsəllim odur ki, əziyyətli böyüdü, vicdanlı insan oldu, ən ali zirvəyə yüksəldi".

Məleykə xanımın bibisi Zöhrə Bayramova Cəbrayıl Dövlətada ilə bağlı xatirələrini qürurla danışdı: "Onu axırncı dəfə hərbi xidmətə getməmişdən öncə gördüm. Bizimlə görüşməyə gəl-di. Çox bacarıqlı, qabiliyyətli, tərbiyəli və düşüncəli oğlan idi. Deyirdi ki, ana-sının onunla fəxr etməyini istəyir. Mə-zuniyyətə gələcəyi günü gözləyirdik. 2 günə gəlməliydi. Düzüdü, daha tez gəl-di, ancaq bizim gözlədiyimiz şəkildə yox. Şanlı-şöhrətlə qayıtdı..."

Şəhid ailəsinə diqqət və qayğı

Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyevin göstərişi ilə Cəbrayıl Dövlətada II Fəxri xiyabanda general-mayor Polad Həşimovun yanında torpağa tapşırılıb. Vəzifə borcu-nu loqayətə və vicdanla yerinə yetir-diyinə görə ölümündən sonra "Vətən zabiti ilə üz-üzə qalıb. O bu hücum zamanı öncə erməni generalını öldürüb. Əlbəyaxa döyüşdə isə düş-mən polkovnikini yalnız əllərilə bo-ğub. Cəbrayıl Dövlətada 2020-ci il sentyabrın 28-də əməliyyat zamanı xəyli qan itirdiyi üçün şəhidlik mə-qamına ucalıb.

Vətən müharibəsinin birinci ildö-nümü ərəfəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, Vətən müharibəsi tarixinə im-zasını atmış Cəbrayıl Dövlətadənin anası Məleykə Məmmədova Milli Məclisdə dövlət qulluğuna qəbul edil-lərək işlə təmin olunub.

Cəbrayıl kimi igid oğullarımızın sa-yəsində torpaqlarımızı geri qaytara bildik. Onlar 30 illik həsrətə 44 gündə son qoydular. Vətənə olan sevgiləri ilə ana-larımızın, bacılarımızın qisasını aldılar.

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Bir sevgidən doğulub, min sevgidə yaşayanlar

Sumqayıtdan Şuşayadək şərəfli yol keçdi

Yolumuz Sumqayıt şəhərindəki kimyaçılar yataqxanasıdır... XTQ-nin (Xüsusi Təyinatlı Qüvvələr) ən gənc səhidi Səbuhi Həsənzadənin valideynləri yaşayan otağın girişini döyürük. Qapını Səbuhinin anası Mayisə xanım açır. Qəhrəmanımız hazırda onun şəxsi əşyalarının bəzədüyü, iki böyük məktəbin olduğu bu birotəli mənşəli böyüyüb, boya-başa çatıb. Əslən Ucar rayonunun Boyat kəndindən olsalar da, ömürlərinin bir gününü belə Qarabağda keçirməyə, valideynləri hər gün övladlarına Xocalıda, Kəlbəcərdə, Şuşada, Zəngilanda erməni cəlladlarının azərbaycanlı uşaqların başına gətirdikləri qanlı faciələrdən danışar, yurdumuzun gözəl bir hissəsinin işğal olduğunu onların yaddaşına yazırdılar. Səbuhi də balaca yumruqlarını düyünləyib, dişlərini bir-birinə sıxıb, "Mən böyüyəndə oğsuz gedəcəm, döyüşüb Şuşaya bayrağımı-zı sancanlardan biri olacağam" deyirdi.

Səbuhi Əlixan oğlu Həsənzadə XTQ-nin ən gənc səhidi, Füzulidən Şuşaya kimi şanlı, şərəfli döyüş yolu keçmiş, 44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçülərindən biridir.

11 aprel 2002-ci ildə Ucar rayonunun Boyat kəndində dünyaya gələn qəhrəmanımız gözünü açandan ailədə sevgi, sədaqət gördü. Halal ruzi ilə böyüdü. İlk həyat dərsini Sumqayıt Elektrik Stansiyasında çilingər işləyən atası Əlixandan, evdar qadın olan anası Mayisə xanımdan aldı. Valideynləri ona vətən sevgisini, şərəflə, loqayətə yaşamağın yolunu göstərdilər.

2008-ci ildə yaşadığı yataqxananın yaxınlığında yerləşən 5 saylı Cəbrayıl rayon məktəbinə gedən Səbuhi 2017-ci ildə 9-cu sinfi bitirdikdən sonra Sumqayıt şəhərində yerləşən 10 nömrəli Texniki Peşə Liseyində genişprofilli döyüşçü ixtisasına yiyələndi.

Əslində, Səbuhinin arzusu bu deyildi. İstəyi əsgər olmaq, vətəninə yağılardan qorumaq idi. Elə bu məqsədlə də idmanla ciddi məşğul olur, qaydasız döyüşü gədirmiş. 2020-ci ilin iyun ayında hərbi xidmətə yola düşən Səbuhi Həsənzadə hərbi xidmətinə Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə başlaşa da, sonradan Bəyləqan rayonunda davam etdirməli olur. Kaşfiyyət bəliyi döyüşdə xidmətə başlayan gənc əsgərin arzusu XTQ-nin tərkibində xidmət keçmək idi. Səbuhinin fiziki hazırlığı, qəmətinə, gücünə və istəyinə nəzər alan komandirləri ona xidməti vəzifəsini Xüsusi Təyinatlı Qüvvələrin tərkibində davam etdirməyi imkan yaradırlar. Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun azad olunması uğrunda düş-mənlə döyüş giren Səbuhi Həsənzadə 2020-ci il noyabrın 8-də Şuşa şəhəri uğrunda gedən savaşa qəhrəmanca-sına səhید olur. O, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə", "Vətən uğrun-da", "İgidliyə görə", "Füzulidən azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir.


Dördüncü belə bükülmüş, oğ-lunun qəhrəmanlığı ilə iftixar duyan səhidin atası Əlixan Həsənzadənin şəhərlərdə qoşulur:

- Səbuhi haqqında danışmaq mənim üçün qürurvericidir. Mən övladlarımıza halal çö-rək verib, halallıqla böyütdüm. Tərbiyəli, vətənsəvar, kamil insan olmalarını arzu edtim.

Səbuhi idmanla məşğul olurdu. Deyirdi ki, "Ata, əsgər olacağam, düşmənlə üz-üzə dayanacağam. Güc mənə hər zaman lazım olacaq". Uşaqlıq-dan özünü hərbi xidmətə hazırlayırdı. İndi Səbuhi haqqında danışanda, düşünəndə elə bil-irəm bütün bunlar gerçək ha-yatda olmayıb, yuxuda görmüş-əm. Nə ömür yaşadı ki? Adın-nın mənası səhər mehi deməkdir. Bir meh kimi əsdi, keçdi.

Biz Sumqayıtda olanda səhidi döyüş yoldaşı Təbriz Vəliyevlə də görüşdük. Qəhrə-manımızla birgə keçdiyi döyüş yolundan danışmasını ondan xahiş etdik:

- Həqiqi hərbi xidmətimə Yaşmada keçmişəm. 2020-ci ilin 27 sentyabrında müharibənin başlanma xəbərini eşidən kimi qeydiyyatda olduğum Qusar rayonunun hərbi səfərbərlilik idarəsinə gedib könüllü olaraq döyüşmək niyyətimini bildirdim. Elə həmin gün Qusarda yerləşən hərbi hissəyə, oradan da Ağdama göndərdilər. Səbuhi Həsənzadəyə Ağdamda



elə bilirdik torpaqdan güc, gənəşdən od alırıq. İnanlı, iman-lı böyümüşük. Əlixanla evlənilib Ucardan Sumqayıta gəldik. Daha sonra Səbuhi... Səbuhinin dünyaya gəlişi də gədişi ki-mi bir başqa oldu. Onun çox yaşayacağı ürəyimə dam-mışdı. Özü də bunu hiss etmiş-di. Şəhidlik onun alın yazısı idi... Sanki Səbuhi dünyaya gələndə Allah ona möhlət ver-di ki, böyüyüb torpaqların azad edilməsinə iştirak etsin, döyüşüb şəhidlik zirvəsinə yüksəlsin.

2016-cı ilin Aprel döyüşlə-rindən az sonra atası ilə bax, burada, bu evdə oturub sərbəst edirdik. Səbuhi göyü mənə qaçayıb başını sinəmə qoydu. Sonra üzümə baxıb dedi: "Ana, vətən bizim namusumuzdur. Namus üstə ölən ağlamazlar. İndi deyirəm ki, buna hazır ol-sunuz".

Dördüncü belə bükülmüş, oğ-lunun qəhrəmanlığı ilə iftixar duyan səhidin atası Əlixan Həsənzadənin şəhərlərdə qoşulur:

- Səbuhi haqqında danışmaq mənim üçün qürurvericidir. Mən övladlarımıza halal çö-rək verib, halallıqla böyütdüm. Tərbiyəli, vətənsəvar, kamil insan olmalarını arzu edtim.

Səbuhi idmanla məşğul olurdu. Deyirdi ki, "Ata, əsgər olacağam, düşmənlə üz-üzə dayanacağam. Güc mənə hər zaman lazım olacaq". Uşaqlıq-dan özünü hərbi xidmətə hazırlayırdı. İndi Səbuhi haqqında danışanda, düşünəndə elə bil-irəm bütün bunlar gerçək ha-yatda olmayıb, yuxuda görmüş-əm. Nə ömür yaşadı ki? Adın-nın mənası səhər mehi deməkdir. Bir meh kimi əsdi, keçdi.

Biz Sumqayıtda olanda səhidi döyüş yoldaşı Təbriz Vəliyevlə də görüşdük. Qəhrə-manımızla birgə keçdiyi döyüş yolundan danışmasını ondan xahiş etdik:

- Həqiqi hərbi xidmətimə Yaşmada keçmişəm. 2020-ci ilin 27 sentyabrında müharibənin başlanma xəbərini eşidən kimi qeydiyyatda olduğum Qusar rayonunun hərbi səfərbərlilik idarəsinə gedib könüllü olaraq döyüşmək niyyətimini bildirdim. Elə həmin gün Qusarda yerləşən hərbi hissəyə, oradan da Ağdama göndərdilər. Səbuhi Həsənzadəyə Ağdamda

yerləşən "N" saylı hərbi hissədə tanış oldum. Əslən Qusar-dan olduğumu, Sumqayıtda ya-sadığımı dedim. Beləcə bizim dostluğumuz başladı.

Oktyabrın sonlarında biz Qubadlı istiqamətindən döyüş-döyüş Şuşaya doğru irəlilə-dirdik. Səbuhi yerli adam kimi bizə bələdçilik edirdi. Erməni-lər hər yeri minalayıb, Şuşanın giriş-çığına ağır texnika, tank-larla bağlamışdılar. Kiçik qrup-la bölünüb kol-kosla, meşə-liliklə Daşaltı kəndinə doğru hərəkət edirdik. Təbii çətinlik-lərdən başqa, hər an kiçik qrup-lara bölünüb meşəliklərdə pusqu quran erməni döyüşçü-lərinə də rast gəlirdik. Oktyabr-ın 28-də Şuşaya qoşub hərəkət edərək pusquya düşdük. Erməni-lərin mobil dəstəsi ilə aramızda gərgin döyüş oldu. Biz ermənilərdən üç nəfərini öldürdükdən sonra düşmənin üç döyüşçüsünü də esir götür-dük. Səbuhi Əlbəyaxa döyüşdə ermənilərə gözünü belə aç-mağa aman vermirdi. Həmin döyüşdə mən ayağımdan yara-landım. Çətin addımlayırdım. Daş-kəsək, kol-kos da bir yan-dan hərəkət etməyə imkan ver-mirdi. Səbuhi çəkdiyim çətinli-yi görüb, "Yox, qardaş, bizdə yoldaşı yolda qoşub getmək yoxdur" deyib, əvvəlcə silaha-na doladıqı juqutu açıb qan get-məməsi üçün yaramı bağladı, sonra da məni çiyinə alıb yola davam etdi. Dirsəndə "Etiraz, filan yoxdur. Düz sona qədər səni də özümə aparacağam" de-di. Daşaltı kəndi uğrunda ged-ən döyüşlərdə ağır yaralandım. Yanıma minamyyət mər-misi düşüb üz-gözlümü yandır-mışdı. Hətta elə bildilər ki, öl-müşəm. Üç gün orada qalandan sonra ölmədiyimi görüb məni Füzulidə hospitala yerləşdirdilər... Sonralar oradan da Gən-cəyə aparıldılar. Hospitalda olanda eşitdim ki, Səbuhi no-yabrın 8-də, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrə-mancasına səhید olub...

Amma səhidlər ölmürlər. Ürəklərdə, sevgilərdə, qan töküklərdə, can verdikləri Vətənin tarixində, torpağında yaşayırlar...

Elşən QƏNİYEV,
"Azərbaycan"

Erməni polkovnikini yalın əlləri ilə boğdu

Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri xalqımız heç zaman unutmayacaq. Cəsarətli ilə əfsanəyə çevrilən Vətən müharibəsi şəhidlərimizdən biri də Cəbrayıl Dövlətadadır. O, torpağına bağlı insan idi. 2020-ci il sentyabrın 28-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərən erməni generalını və polkovnikini öldürən şəhid olub. Şəhid olandan sonra onun barəsində çox məqalələr yazıldı. Qəhrəmanlığından döyüş yoldaşları danışdılar, xatirələrini hər zaman yaşatdılar.

19 yaşlı Cəbrayıl haqq savaşımızda düşmənlə sözlə əsl mənasında dağ çəkdi. Yoldaşları deyir ki, o qədr cəsarətliymiş ki, yanındakı ailəli silahdaşlarına "siz qayıdın, ailənizi sizi gözləyir, mən tək döyüşəcəyəm!" deyib düşmənin üzünə şığırdı.

Hücum zamanı erməni generalını öldürür

Cəbrayıl Dövlətada 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən zəngilanlı idi. Ailədə bir bacı və iki qardaş olublar. O, orta təhsilə

Sumqayıt şəhəri "Təfəkkür" liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib. Rəsm və musiqiyə həvəsi olan Cəbrayıl eyni zamanda 9 il cüdo ilə məşğul olub. İdman sahəsində mükafatları la-yiq görülmüş. Hətta həvəskar rep ifaçısı da olub.

O, 2019-cu ildə Cəlilabad rayo-nunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə olarkən xüsusi təyinatlılara seçilib. Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması onu məyus edib.

Daha sonra 44 günlük Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşlərə qatılıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalıb. O bu hücum zamanı öncə erməni generalını öldürüb. Əlbəyaxa döyüşdə isə düş-mən polkovnikini yalnız əllərilə bo-ğub. Cəbrayıl Dövlətada 2020-ci il sentyabrın 28-də əməliyyat zamanı xəyli qan itirdiyi üçün şəhidlik mə-qamına ucalıb.



44 gün davam edən Zəfər tariximizə adı yazılan minlərlə igidlərimiz oldu. Bu zəfərdə şəhadətə ucalan qəhrəman oğullarımız daim ehtiramla yad olunur, ailələri ziyarət edilir. Sağlamlığını itirən qazilərimize, Vətən müharibəsi iştirakçılarına hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Onların müalicələri istər ölkə daxilində, istərsə də xaricdə davam etdirilir. Bəzən bütün bu sözlərə baxmayaraq, müharibənin vurduğu yaralar nəticəsində həyatını itirən oğullarımız olur. Elşən Həsənov kimi...

Cəbrayıl uğrunda gedən döyüşlərdə müxtəlif bədən xəsarətləri alan igidimizin ordudan tərxis olunduqdan sonra müalicəsi uzun müddət Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında və digər sağ-lamlıq mərkəzlərində, eləcə də xaricdə davam etdirilib. Çox təəssüf ki, bu müalicələrin heç bir faydası olmayıb. O, avqustun 15-də Rusiya Federasiyasının Sankt-Peterburq vilayətində müalicə ol-

dığı xəstəxanada dünyasını dəyişib.

Avqustun 19-da E.Həsənovun naşi doğulduğu Qiyamətindəki kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RIHB Aparatının məsul işçiləri, hüquq-mühafizə or-qanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində çıxış edən rayon rəhbəri

bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 30 ildən sonra işğal altında olan torpaqlarımızı azad etdi. R.Hüseynov vurğulayıb ki, Vətənimizin bütövlüyü uğrunda canından keçənlər heç zaman unudulmayaacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Sonra Azərbaycan Respublikasının Dövlət Bay-

Vətən fədaisi



rağı E.Həsənovun atasına təq-dim edilib.

Qeyd edək ki, Həsənov Elşən Etibar oğlu 31 dekabr 1997-ci ildə rayonun Qiyamətindəki kəndində anadan olub. Uşaqlıqdan ailəsi ilə birgə Rusiya Federasiyasına köçüb. Bir müddət burada yaşadıqdan sonra yenidən doğma kəndinə qayıdıb.

E.Həsənov 2015-ci ildə Qiyamətindəki kənd orta məktəbini bitirib. O, həqiqi hərbi xidmətini 2016-2017-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə başa vurub.

II Qarabağ müharibəsi zamanı Vətən eşqi ilə yaşayan gənclərimiz kimi, Elşən də müharibəyə yollanıb. 29 sentyabr 2020-ci ildən döyüşlərə qatılıb və Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Göstərdiyi igidliklərdə general Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, Elşən Həsənov "Cəbrayılın azad olunmasına görə", "Qubadlıın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Rəmziyyə HƏSƏNOVA,
Ağcabədiyə çıxan
"Aran" qəzetinin əməkdaşı



*Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadırız!..*



Əbədi ehtiram ünvanı

İki ildir ki, sentyabrın 27-də Azərbaycan xalqı Qarabağda tarix yazan Vətən oğullarının xatirəsinə sonsuz ehtiramını ifadə edir. Rəşadətli Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında almışdı. Düşmənin işğal altında saxladığı əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdu. O xalqlar xoşbəxtdir ki, onların uğrunda canından keçən vətən övladları var.



Biri balasını oxşayıb, birisi laylay çalır, birisi məzar daşına sarılaraq göz yaşları tökür. Məzar daşlarından isə gözlərində nur olan vətən üçün canlarından keçən igidlər boylanır.

Şəhid Nicat Atayevin anası Rəsmiyyə Əhmədova da ziyarətçilər arasında idi. O, oğlunun şəhadətə yüksələn Vətən müharibəsinin ilk iştirakçılarından olduğunu bildirdi: "Oğlum həmişə vətənpərvər olub. Deyirdi ki, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Elə bu amalla da döyüşə atıldı. Nicat İkinci Fəxri xiyabanda Polad Həsimovdan sonra gələn birinci şəhid olub. Oğlumla fəxr edirik. Burada yatan şəhidlərimizin hamısı qəhrəmandır".

Xalq şəhidlərini unutmur

Dünya xalqımız İkinci Fəxri xiyabana gələrək şəhidlərin xatirəsinə ehtiramla anırlar. Ölkə ictimaiyyətinin ziyarəti səhər saatlarından başlayıb axşama kimi davam edib. İnsan axını dayanmaq bilməyib. Şəhidlərimizin xatirəsi uca tutulub, ruhlarına böyük ehtiram göstərilib.

Anım günündə şəhid ailələri, hərbçilər, qazilər və Azərbaycan övladları iştirak edirdilər. Ziyarətə gələn qəhrəmanlarımızın şərfli ömür və döyüş yollarından söhbət açıb, məzarları önünə oklillər, tor çiçəklər düzərək ruhlarına dualar oxuyurdular. Hər tərəf al-əlvan güllərə, çiçəklərə bürünmüşdü.

Ziyarətçilər Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladığından və bunun zəfərə yekunlaşdığından bəhs edirdilər. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı və canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğunu bildirirdilər.

Xiyabanda uyuyanlar qəlblərdə əbədi yaşayırlar

Aradan illər keçsə də yaralar sağalmır, bəlkə də heç vaxt sağalmayacaq. Bəzi şəhidlərin baş daşlarına onların son sözləri, bəzilərinə son mesajları, bəzilərinə isə yazdıqları seirler qeyd edilib. Əslində hər məzar daşının öz hekayəsi var. Burada uyuyanların hər biri baş tacımız, qürur mənbəyimiz, and yerimizdir. Onlar fərqli zamanlarda şəhid olsalar da, hər biri müqəddəs zəfərimizin və qələbəmizin qəhrəmanlarıdır. İrəli addımladığımız şəhid analarımızın ah-nələsinin, hönkürtüsünün şahidi oluruq.

Onlar bizim fəxrimizdir

Əlində bayraq tutan hərbi geyimli bir gənclə söhbətləşirəm. Qazi Cavad Fətullayev deyir ki, burada uyuyanlar igidlik və mərdlik nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksəliblər: "Çox xoşbəxtəm. Torpaqlarımız işğaldan azad edilib. Bütün şəhidlərə rəhmət diləyir, qazilərimize cənaətləri arzulayıram. Onlar bizim fəxrimizdir. Ata-baba yurdlarımız şəhidlərimizin qanı bahasına alınıb".

Könüllü olaraq döyüşlərə yollanan kəşfiyyatçı-snyapper Namiq Əliyevlə də həmsöhbət olduq. Söylədi ki, şəhidlərimiz Azərbaycan tarixində heç vaxt unudulmayacaq: "İgidlərimiz illərdir Ali Baş Komandanın omrini gözləyirdilər. Azərbaycan xalqı ölkəmizi yenidən ərazi bütövlüyünə qovuşdurmuş qəhrəman şəhidlərimizin xatirəsinə daim uca tutacaq, onları böyük məhəbbətlə yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məkanı cənnətdir".

Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, adları əbədiləşdirilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, yeni yaşılıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda ölkəmizin hər guşəsində Şəhidlər xiyabanları ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün tədbirlər görülür.

Dünya hərbi tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhidlərimizin intiqamını isə igidlərimiz döyüş meydanında aldılar. Onların qanı yerdə qalmadı.

*Elşən YƏHYAYEV,
"Azərbaycan"
Fotolar AZƏRTAC-ındır*





“Dəmir yumruq”un zərbəsinin nəticələri



dövlət üçün ən az ağırlı variantı seçməkdə hazırkı baş nazirlə dialoqa başlamalıdır: "Paşinyan bu sənədi imzalamaqdan qorxur, çünki hansı sənədi imzalasa, ona yenə də satqın və türk adı veriləcək". Ter-Petrosyan fikrinə, əgər birlikdə ən az ağırlı variant seçilsə, Paşinyana əl uzadılacaq: "Beləliklə, bu razılaşmaların məsuliyyətini öz üzərimizə götürəcəyik".

Sabiq prezident onu da vurğulayıb ki, dünyada sülh müqaviləsi olmayan iki qonşu dövlət yoxdur. O, bunun sülh müqaviləsi deyil, daha çox təslimçilik müqaviləsi olması ilə bağlı səslandırılaraq iradlara belə cavab verib: "Bəli, bizdən daha güclü ölkələr təslim olub. Ermənistanın təslim olduğunu ilk dəfə mən demişəm. Bəli, bunun nə günahı var? Yaponiya təslim olmadımı? Özüni alçaltmadı ki... Burada nə var ki? Bu, bizim istəyimiz deyil, şərait belə yarandı. Hakimiyyətin səhvləri bu vəziyyətə gətirib çıxardı. Mən səhv etmişəm, bu istiqamətdə etmişəm. Əksinə, mən demişəm ki, kapitulyasiya yeganə yoldur. Sülh müqaviləsi mütləq imzalanmalıdır".

Ermənistanın real vəziyyətinə bəhs edən Ermənistan hakimiyyətinin Azərbaycanla sülh sazişini imzalayacağını bəyan edib.

Ter-Petrosyan İctimai televiziya müsahibəsində Ermənistanı çətin və ağırlı qorarlara bölgəyə bəhs edib, ölkəsinin Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasını zorunlu olduğunu vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistanın prezidenti problemin həllində

Görünür odur ki, bu gün də Ermənistan müxalifəti və diasporu yenə erməniləri eyni uçuruma doğru aparır. Əvvəllər olduğu kimi, müharibədən sonrakı yeni reallıqlar şəraitində də bölgədə yaranmış sülh fürsətini erməni xalqının əlindən almağa cəhd göstərir. Bu qüvvələrə qarşı gedə bilməyən Ermənistan iqtidarının normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda anlaşılmaq mövqeyi nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisində çıxarmaması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi İrəvanın sülhə maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədini nümayiş etdirir.

Sonuncu Brüssel görüşündən sonra baş verən bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığı və İrəvanda revanşist meyillərin daha da gücləndiyini təsdiq edir. Ermənistanın niyyətindən asılı olmayaraq, Azərbaycan bölgədə sülhü təmin edəcək. Bunun üçün birtərəfli qaydada sərhədlər müəyyənləşdirilməli, Ermənistan ərazisində istifadə olunan atəş nöqtələri susdurulmalı, hətta təhlükəsizliyi təmin etmək üçün bufer zona da yaradılmalıdır.

Əgər rəsmi İrəvan ona verilən sülh təşəbbüsünü dəyərləndirmək əvəzinə hərbi avantüraya, revanşist təxribata əl atarsa, yenidən Azərbaycanın "dəmir yumruğu"nun başına dəyəcəyini görəcək.

Elçin CƏFƏROV, "Azərbaycan"

"Böyük Ermənistan", yoxsa böyük uydurma

İki il əvvəl erməni faşizmi darmadağın edilib məğlub olsa da, təbliğat maşınları yenə də planetin hər yerində səngimək bilmədən döyüşür. Ən maraqlısı da odur ki, hamını inandırmağa çalışırlar. Xəzərli Qara dəniz arasında "böyük Ermənistan" adlı bir dövlət olub. Özü də hər bir hayın boynuna qoyulub ki, dünyanı dərdinə haraylasın.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi yaylığının ucu ilə gözlərin qoraması sızır. Erməni diasporu da hamını kövrəldib ağlatmaq üçün kitablar yazır, filmlər çəkir, məhəllələr bəstələyir. Elə "gözəl" ağlayır, elə ürək-dən ağı deyir ki, dünya yüzildir ona həvəslə züf tutur.

Elə bu yaxınlarda əz qalmışdı ki, Paşinyan sülh müqaviləsinin imzalanmasını, amma Birləşmiş Ştatların baş xəfiyyəsi iki daşın arasında Ermənistanın gəlib onun qulağına na pıçıldadısa, gecə ilə Azərbaycan sərhədlərində təxribat törədildi, ərazilərimizi minaladılar, əsgərlərimizi qətlə yetirdilər, sonra anqır bəy dünyaya kiçik də saldı ki, ay dadi-bidad, qoymayın bizi yenə qırdılar! Bunun ardınca ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvanda peyda oldu və dünya ermənilərinin təsiri altında Bakıya barmaq silkləyib sülh müqaviləsinin imzalanmağı istəyən Paşinyana "cüz" deyib silah vəd etdi. Belə qonaq yaranır ki, ABŞ-in erməni diasporu ilə Nensi Ermənistanın nəyin lazımı olduğunu bütün ermənilərdən daha yaxşı bilir.

Yönləri sülhə yox, savaşa tuturlar. Hamımız bəli olan odur ki, erməni ideoloqları "böyük Ermənistan" yaratmaq üçün əsrlərdən qan-törükür. Amma bu nə sirdirsə, "böyük Ermənistan" uğrunda ermənilər can qoyduca onları sayı Ermənistanı artırmaq əvəzinə azalır. Çünki bu, mümkün olmayan bir uydurmadır.

Vikipediya ermənilərin məzəli statistikası ilə tanış oluruq. Hər şey erməni rəyinin uydurduğu lətifə qədər yumoristikdir. 1600-cü ildə ermənilərin sayı öz vətənlərində 5 milyondan artıq idi, xaricdə isə cəmi yarım milyon erməni yaşayırdı. 5 milyon erməni harada, hansı ərazilərdə yaşayırsa, get bəzi sındır görün tapırsan, ya yox. Mənbə yazır ki, XIX əsrin sonuna kimi ermənilərin sayı cüzi dəyişsə 5,2 milyona çatıb. Amma öz "vətən"lərində onları sayı azalaraq 3,7 milyona düşüb, xaricdə yaşayanların sayı isə artaraq 1,5 milyona çatıb. Maraqlıdır ki, ermənilər "böyük Ermənistan" adlandırıldıqda ərazilərə yox, başqa xarici özlərə köç edirlər. Deməli, "böyük Ermənistan" ideyasının ermənilərə zərər qədər dəxli yox imiş. XIX əsrin sonundakı reallıqlar belədir. XX əsrdə erməni təbliğatı "böyük Ermənistan" uğrunda müqəddəs savaşa qalxır, erməni quldur dəstələri Azərbaycanı kəndləri yandırır viran qoyurlar. Ermənilərin Qafqazı sevənsə inansa, onlar dəli bir eşqlə buralara can atırlar. Onların sayı bu ərazilərdə mütləq sürətlə artmalıdır. Çünki dünyanın hər yerindən ermənilər bura üz tuturlar.

Amma nə baş verir? Vikipediya göstərir ki, 1922-ci ildə planetimizdə ermənilərin sayı az qala 2 milyon azalaraq 5 milyondan 3 milyona düşür. Tutuq ki, Türkiyədə ermənilər bir milyon itirib, bəs o birisi milyon hara buxarlandı? 1912-ci ildə Ermənistan 3,5 milyon (!?), 1922-ci ildə isə 1,5 milyon erməni yaşayıb. Əgər siz "böyük Ermənistan" yaradırsınızsa, niyə sayınız

təsir gücünə malikdir. Əgər belə bir ideya mövcud olsaydı, ermənilər Ermənistanı qardılar, amma hamı Ermənistan qazanacaq. Bu məkrli ideyaya bir milyonluq zavallı erməni xalqı qulluq etməyə məcbur edilib.

Gəlin, erməni mənbələrinə də müraciət edək. Hamının yaxşı tanıdığı və düzgün yanaşmaları ilə böyük rəğbət qazanan Qafqaz tarixinin və Yaxın Şərqi məşhur tədqiqatçısı tarixçi Filip Ekozyants deyir ki, ümumiyyətlə, ermənilərin bir xalq kimi formalaşması XVI-XVII əsrlərdən başlayır. Belə çıxır ki, 1600-cü ildə planetimizdə ünvanı və yeri bilinməyən dövlətin ərazisində 5 milyon erməni yaşaması ermənilərin yox, erməni diasporunun uydurmasıdır.

Ortaya bənzər bir sual çıxır ki, ayə, yiyəniz ölsün, bəs siz nəyə və hansı faktlara güvənib "zirpə Ermənistan"la bağlı tarix uydurursunuz? Gö-



raq 2,5 milyonu aşır. 1989-cu ildə ermənilərin ümumi sayı 7 milyonu keçir. Deyəcəksiniz ki, "böyük Ermənistan" eşqi ilə yeri-göyü eşən ermənilərin sayı yəqin ki, öz respublikalarında heç olmasa 6 milyonu keçər. Amma statistika bunun əksini göstərir. Həmin il Ermənistan cəmi 3,3 xaricdə isə 3,7 milyon erməni yaşayıb. Yəni ermənilər nə qədər cidd-cəhdə tarixi "vətən"lərinə can atsalar da, sayları Ermənistanı artırmaq əvəzinə azalır. Məsələn, artıq 2005-ci ildə Ermənistan 3,2 milyon, Rusiyada 2,2 milyon, ABŞ-da 1,4 milyon, Fransada 500 min erməni yaşayıb. Amma ermənilər nə Ermənistanı, nə də ki, işğal edilmiş ərazilərə köçürlər. 30 illik müharibə onların sayını Qafqazda daha çox artırmalı idi. Heç olmasa, işğal etdikləri ərazilərdə bir neçə səhər, 40-50 qəsbə və kənd sala bilirdilər. "Böyük Ermənistan" üçün özlərini fəda edən, döyüşən zavallı millətin sayı həm Ermənistanı, həm də bütün Qafqazda ildırım sürəti ilə artırdı. Amma 2018-ci ildə artıq dünyada ermənilərin sayı 10,78 milyon nəfərə çatdısa da, Ermənistan əhalinin sayı sürətlə azalır. Rəsmi statistikada göstərilir ki, 11 milyona yaxın erməni-nin bu gün Ermənistanı cəmi 3,1 milyonu yaşayır. Lakin müxtəlif mənbələrdə bu ölkədə ermənilərin sayının qat-qat az olduğunu bildirirlər. Ermənistan 1-1,2 milyon ətrafında adamın yaşaması ehtimal edilib. Bu barədə ermənilərin özləri dəfələrlə yazıblar. Onların dediklərinə istinad etsək, belə çıxacaq ki, 11 milyona yaxın erməninin bir milyondan bir az artığı Ermənistanı, 10 milyona yaxını isə xaricdə yaşayır. Görəsən, hansı səbəbdən 10 milyonluq erməni diasporu haylarını harayına səsvərən ana "vətən"ə qayıtmaqdan imtina edirlər? Bu da erməni xalqının "böyük Ermənistan" yaratmaq uğrunda 30 illik müharibəsinin son nəticəsidir.

Realıq ondan ibarətdir ki, Ermənistan adında respublika elən edilsə də, nə belə bir dövlət mövcuddur, nə də "böyük Ermənistan" ideyası real

zünə döndüyüm Filip izah edir ki, ermənilər "böyük Ermənistan" ideyasının müəllifi yox, sadəcə dəsiyəçiləridir. Yeni bunu onlara xaricdə sırıyıblar. XVI əsrdən başlayaraq Avropada Rusiyadakı kimi başqa ölkələrdə yaşayan millətlərin tarixi yəni yazılı mənbələrdən təhriflə tərcümə edilən mənbələrdir. Ona görə də ermənilərin iki dəniz arasında nəhəng dövlətə və qədim tarixə sahib olmasını təsdiq edən sanballı mənbələrin sayı yox dərəcəsinə düşüb. Ermənilər ən qədim dövlətin, mədəniyyətin, tarixin sahibidirlərmi? Onlar birinci xristianlardımı? Ekozyants bildirir ki, bu, qətiyyətlə belə deyil. Birincisi, ermənilər qədim dövlət deyillər, onların 1500 illik tarixi açıqlayan faktları çox zəifdir, onların nə vaxt və kim tərəfindən yaradıldığını təyin etmək mümkün deyil. Ermənilərin özlərini ilk xristian elan etmələri də gülməlidir. Hər şeyin birincisinin ermənilərə məxsus olması ilə gülmək, özünü bütün xalqlardan yüksəkdə tutmaq ən azından savadsızlıqdır.

Filip Ekozyants belə hesab edir ki, əsl genosid erməni xalqının real dünyadan qoparıb bu gün virtual aləmə atılmasıdır: "Biz inandırdıq ki, bizə ən yaxın qonşu xalqların bizimlə heç bir ortaq nöqtələri yoxdur. Biz inandırdıq ki, erməni xalqının son 400 il əhatə edən məlum tarixi - yəni bütün osmanlı dövründə biz nəhəng imperiyamızın xoşbəxt insanları yox, hüquqsuz qulları olmuşuq. Mən əminəm ki, biz erməni qarşılaşdırma birlihdə həqiqəti aradaşdır və bizi kimlərin aldatdığını üzə çıxara biləcəyik".

Bahadır İMANQULİYEV, "Azərbaycan"

İrəvanın xilasını Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir

Ter-Petrosyan xalqının və ölkəsinin qurtuluşunun yeganə yolunu göstərdi

Regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşması Azərbaycan üçün prioritet istiqamətlərdən birini təşkil edir. Rəsmi Bakının yanaşmasına əsasən, sülh müqaviləsinin imzalanması Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və neqliyyat daşımalarını da əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Ermənistanın mühüm dividendlər qazandıracaq, eyni zamanda tərəfdaş münasibətində olan dövlətlərə böyük fayda verəcək.

O, çox keçməz ki, Ermənistan hakimiyyətinin Azərbaycanla sülh sazişini imzalayacağını bəyan edib.

Ter-Petrosyan İctimai televiziya müsahibəsində Ermənistanı çətin və ağırlı qorarlara bölgəyə bəhs edib, ölkəsinin Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasını zorunlu olduğunu vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistanın prezidenti problemin həllində

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da bunu etiraf etməyə başlayıb. O, ölkəsinin yaranmış ağır so-

sial-iqtisadi böhrandan çıxmasının yeganə yolunu Azərbaycanla normal münasibətlər qurmasından keçdiyini bildi-

Vandalizm və terrorçuluğun daha bir əlaməti

Azərbaycanın diplomatik nümayəndəliklərinə edilmiş hücumlar beynəlxalq hüququn pozulmasıdır

Döyüş meydanında aldığı acı məğlubiyyətdən özünə gələ bilməyən Ermənistan indi də müxtəlif təxribatlara əl atır. Belə ki, Azərbaycanın dinc sakinlərini hədəfə almaqla kifayətlənməyən düşmən indi də xarici ölkələrdəki nümayəndəliklərimizə qarşı hücumlar təşkil edir.

Bu, erməni xislətindən irəli gəlir. Erməni diasporunun xaricdə səfirliklərimizə qarşı hücumları onların razılıqda olduqlarını göstərir. Erməni terrorizminin baş qaldırması - ASALA terror təhlükəsinin aktuallaşması, Azərbaycan səfirliklərinə hücumlar, ermənilərin siyasi terror təcürbəsi xarici səfərlərdə olan Azərbaycan rəsmilərinə qarşı potensial hücumların olması riskini də gündəmə gətirir.

Bu ölkələrin polis və təhlükəsizlik qüvvələri qətiyyətlə tədbirlər görməlidirlər

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin ermənilərin radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil. Özümdə vandalizm və terror elementlərini ehtiva edən bu hücumlar diplomatlara xəsarət yetirmək məqsədini güdür. Belə hal ABŞ, Gürcüstan, Livan, Fransa və digər ölkələrdəki səfirliklərimizdə qeydə alınıb. Aydın görünür ki, işğalçı ölkə sülh prosesində maraqlı deyil, öz təcavüzkar siyasətini hələ davam etdirmək niyyətindədir. ABŞ-dəki erməni lobbisinin

nümayəndələri Azərbaycanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq anti-Azərbaycan şüarlar səsləndiriblər. Xüsusilə Fransada "dinc aksiya" keçirmək adı ilə radikal formada səfirliyimizin binasına daxil olmağa cəhd edilmiş, vandalizm xarakterli əməllər törədilmişdir. Təəssüf ki, səfirlik binası və diplomatların mühafizəsi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin edilməmişdir. Bu isə dövlətlərin beynəlxalq hüquqla götürdüyü öhdəliklərinin pozulması deməkdir. Baş verən hadisəyə bu ölkənin biganə qalması biabırçılıqdır. Daha açıq desək, Fransanın beynəlxalq hüququ saymamasıdır. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı demir maneələri aşırıb, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Görünür ki, Azərbaycanın nüfuzunun artması erməniləri və onların havadarlarını ciddi narahat edir.

Radikal ermənilər Livanda da səfirliyin binasına hücum etməyə çalışıblar. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisində hücum ediblər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə ediblər.

Gürcüstanda yaşayan ermənilər də Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Polis əllərində Ermənistan bayraqları tutan yürüşçülərinin qarşısını kəsib. Bu zaman polisə insident yaşanıb. Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın



Gürcüstandakı səfirliyinin təhlükəsizlik tədbirləri gücləndirilib.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlməmiş cinayətlərin qarşısını alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusudur. Xüsusilə vurğulayaq ki, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür.

Erməni təxribatlarına dəstək verənlər

Səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu da suverenlik məsələsinə önə çıxır. Bu halda səfirliyin fəaliyyət göstərdiyi ölkənin beynəlxalq və daxili hüquqla məsuliyyəti yaranır. Lakin biz görürük ki, bəzən Ermənistanla münasibətlərdə Vyana konvensiyası keçərlı olmur. 1960-cı illərdən etibarən "Daşnakşünun" partiyası, həmçin

Elşən YƏHYAYEV, "Azərbaycan"



İŞİMİZ, GÜZƏRANIMIZ



Erməni vandalları odla oynamaqdan çəkinmirlər...

Vətən müharibəsi günlərində onlar nəhəng neft-qaz infrastrukturumuzu da hədəfə alırdı

Erməni vandalları törətdikləri oməllər üçün heç bir məsuliyyət daşımayaraq Azərbaycanın yaşayış məntəqələrini, o cümlədən infrastruktur obyektlerini atəşə tuturlar. Onlar odla oynamaqdan çəkinməyərək dəfələrlə Mingəçevir İstilik Elektrik Stansiyasını, neft və qaz kəmərlərini hədəfə almışdılar.

Ermənilər atdıqları raketlərdən birini də Xızı rayonuna tuşlamışdılar, halbuki bu bölgə döyüş getdiyi ərazilərdən xeyli uzaqda yerləşir. Müəyyən edilmişdir ki, raket 300 kilometr radiusda hədəfləri vurmaq imkanına, 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malikdir. O, Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində hava-da zərərsizləşdirilmiş və şumlanmış əkin sahəsinə düşərək üç hissəyə bölünmüşdü. Xoşbəxtlikdən heç kim xəsarət almamışdı.

Məsələnin digər vacib bir tərəfi o idi ki, buradan cəmi 250 metr aralıda Azərbaycan neftini Rusiyaya, Qara dəniz sahilinə daşıyan Şimal İxrac Boru Kəməri (ŞİBK) - Bakı-Novorossiysk marşrutu keçir.

Erməni vandalları dərk etmir, yaxud sadəcə dərk etmək istəməyiblər ki, neft və qaz kəmərlərinə atəş açmaqla təkə Azərbaycanı təhlükə qarşısında qoymur, eyni zamanda həmin layihələrdəki tərəflərin hamısına zərər endirməyə cəhd göstərirlər. Ermənilər bu və digər layihələrə vəsait yönəltmiş səhmdarlar, istehsalçı, istehlakçı və tranzit ölkələr qarşısında öz mənfur niyyətlərinə, cinayətkar oməllərinə görə cavabdehlik daşıyırdılar. Lakin erməni xisləti bütün qayda-qanunları, beynəlxalq normaları, insanlıq məsuliyyətini ayaqlayıb keçirdi...

Təsədüfi deyil ki, Prezident İlham Əliyevin Rusiyanın "Interfaks" Agentliyinə müsahibəsində dövlət başçısına verilən suallardan biri ermənilərin bu ağılsız hərəkətinin Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün hansı riskləri yarada biləcəyi ilə bağlı olmuşdur. Prezident demişdir: "Əgər onlar vəd etdiklərini reallaşdırarsa bilsələr, konkret olaraq Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərini bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaqdır. İndiki halda düşüncəm ki, onları qınayacağıq, çünki bu neft və qaz əsasən avropalı istehlakçılara lazımdır. Sırr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bozi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaqdır".

Bununla belə vandallar bəd oməllərini dayandırmırdılar. Prezident həmin sualı cavablandırarkən daha bir mühüm məqama toxunmuşdur: "Onlar Bakı-Novorossiysk neft kəmərinə bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyaya bağlayır. Həmin Rusiyaya ki, Ermənistan ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənəsində. Əlbəttə, indi Sorosun komandasından başqa bir oməl gözləmək çətindir. Buna görə də Mingəçevir, elektrik stansiyasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərir, lakin biz artıq saxələnməmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona

görə də bu, məhz erməni tərəfin yirtici mahiyyətini göstərir".

Yevlax rayonunun Aran qəsəbəsində Bakı-Tbilisi-Ceyhan (BTC) və Xızı rayonunda - Sitalçay yaxınlığında ki, ermənilər Bakı-Novorossiysk neft kəmərlərinə raket tuşlayan düşmən Azərbaycanı həminin Səngəçal terminalına hücum edəcəyi ilə hədələyirdi.

Xatırladaq ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biri, karbohidrogenlərin ixracının regional mərkəzidir. Azərbaycan neftini və qazını dünya bazarlarına nəql edən kəmərlər başlanğıcı buradan götürür. Belə ki, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Cıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından çıxarılan neft, qaz və kondensat sualtı xətlərlə terminala çatdırılır və buradan karbohidrogenlərin dünya bazarlarına yolu başlanır.

Azərbaycanın belə mühüm əhəmiyyətə malik bir sənaye infrastrukturunu düşmənin gözü, əlbəttə, götürə bilməz. Çünki paxıldır, xəbisdir, işğalçıdır, faşistdir... Bir də axı Ermənistan ölkəmizin həyata keçirdiyi bütün global layihələrə daldandan baxır.

Məlumdur ki, Ermənistan sosial-iqtisadi sahədə böyük gerilik yaşayan, inkişafdan kənarda qalan, sakinləri dəstələrlə köçüb başqa məmləkətlərə gedən bir ölkədir. Bu ölkə regionda həyata keçirilən global layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qırağında qalıb. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri Ermənistandan yan keçir.

Ermənistan məhz öz günahları və cinayətləri ucubandan çıxmaq istəyirdi. Onların güddüyü bu üzdeyən məqsədlərdən Prezident İlham Əliyev bir sıra xarici KİV-ə müsahibələrində də bəhs etmişdir.

Fransanın "Figaro" qəzetinə müsahibəsində dövlət başçısı bildirmişdir ki, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü dəfə hərbi təxribat olmuşdur: "Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturunu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin sizdə bildiyiniz kimi, Trans-Adriatik Boru Kəməri, demək olar ki, tamamlandı. "Cənub qaz dəhlizi" təkə Azərbaycan deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi".

Erməni vandalları bu cinayətkar oməlləri ilə həm də tərəflərlərimizlə bizim aramızda nifaq salmaq məqsədi güdürdü.

Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində Prezident İlham Əliyev bu məsələyə də toxunmuşdur: "Ermənistanın rəsmi nümayəndələrinin hədəflər eşitməmiş ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə boyan edirlər ki, mülki infrastrukturuna hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həminin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycanın təmin edən ölkələr tərəfindən sərbəst şəkildə çəzəndirəcəklər. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırır. Ona görə də Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşüncəlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərbəst şəkildə çəzəndirəcək və mən düşüncəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər".

Erməni faşistləri bütün bəd, cinayətkar oməllərinin cozasını alıblar və buna yenidən əl atdıqda cavabını görürülər. Azərbaycan isə qurub-yaratmaqda, yüksəlməkdə, düşməne gözdəyi olan yeni-yeni global layihələri gerçəkləşdirməkdədir.

Flora SADIQLI,
"Azərbaycan"

Tikinti magistral yolda hərəkət dayandırılmadan aparılır

"Böyük İpək yolu"nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürücün Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürücün sərhədi hissəsinin 39,8-82,2-ci km-lik (42,4 km) Zəyem-Qırılı hissəsində tikinti işləri artıq yekunlaşdırılıb.

Layihənin 39,8 km-lik 1-ci, Gəncə-Zəyem hissəsi üzrə tikinti işləri isə bitmək üzrədir. Sözügedən hissədə işlərin fiziki tərəqqisi 93 faiz təşkil edir. Layihənin 47,95 km-lik 3-cü, Qırılı-Gürücün sərhədi hissəsinin tikintisi davam etdirilir.

Ümumilikdə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547



dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaqdır.

Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.

Kürdəmirdə pambıq yığımına başlanıb



Kürdəmir rayonunda cari mövsümdə 2067 hektar sahədə pambıq yetişdirilib və hazırda məhsul əl ilə yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, əl ilə məhsul yığılır sürətlə davam edir. Bunun üçün hər gün səhərlər

200 nəfərək işçi qüvvəsi çıxır. Qısa vaxtda əl ilə 50 tonadək "ağ qızıl" toplanılıb. Yığılan məhsul "Kürdəmir pambıq" Açıq Səhmdar Cəmiyyətinin rayondakı pambıq zavoduna təhvil verilib.

Qeyd edək ki, yetişdirilən məhsulun 90 faizdən çoxu pambıqyığın maşınlarla toplanacaq. Artıq rayondakı aqrarlıqda 7 ədəd maşın saz vəziyyətə gətirilib. Bu günlərdə sahələrdə defoliasiya işləri aparılır. Yaxın vaxtlarda pambıqyığın maşınlar sahələrə çıxarılacaq.

Cari mövsümdə Kürdəmirdə bol məhsul yetişdirilib. Sahələrdən keçən ildəkindən 4-5 sentner çox məhsul yığılacağı gözlənilir.

Sosial sığorta ödəmələri artıb

2022-ci ilin 8 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 948,6 milyon manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 103,2 milyon manat olub.

Dövlət Vergi Xidməti xəbər verir ki, bu sığorta haqları üzrə daxilolmalar 2021-ci ilin 8 ayı ilə müqayisədə müvafiq olaraq 454,2 milyon manat (18,2 faiz) və 17,4 milyon manat (20,3 faiz) artıb. Cari ilin yanvar-avqust aylarında icbari tibbi sığorta haqları üzrə da-



xilolmalar ötən ilin 8 ayına nisbətən 41,1 faiz artaraq 524,7 milyon manat təşkil edib.

8 ayda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 38,2 milyon manat daxil olub



Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar-avqust ayları ərzində 45 hərrac keçirib.

Xidmətdən bildirilib ki, hərraclarda 14 səhmdar cəmiyyətinin səhmi paketi, 11 kiçik dövlət müəssisəsi və obyekt, 2 yarımqıç tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşmışdır.

Səkkiz ayda hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib. Qeyd edilən dövr ərzində özəlləşdirilmədən dövlət büdcəsinə 38,2 milyon manata yaxın vəsait daxil olub.

Ağdaş taxılçıları payızlıq əkinə başlayıblar

Ağdaş rayonunda payızlıq taxıl səpini kampaniyasına başlanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib ki, Ağdaş taxılçıları bu mühüm kampaniyaya mütsəşəkkil hazırlıqla başlayıblar.

Zəmilərə hər gün 100-dən çox səpin aqrəqatı çıxarılır. İlk gündən 100 hektara yaxın sahədə əkin aparılıb.

Rayon DAİM-nin mütəxəssisləri qrafik üzrə hər gün əkin sahələrində olur, səpinin aqrətekniki tələblər səviyyəsində aparılmasına nəzarət edir, taxılçılara lazımı məsləhətlər verir.

Qeyd edək ki, cari mövsümdə Ağdaşda 16000 hektar sahədə payızlıq taxıl səpini aparılacağı nəzərdə tutulub. Bunun 3500 hektarı buğda, 12500 hektarı isə arpadır.

Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,3 faiz təşkil edib

Bankların kredit portfelini avqust ayında 0,8 faiz (151,2 milyon manat) artaraq 18 milyard 638,6 milyon manat olub.

Mərkəzi Bank xəbər verir ki, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,3 faiz (10 milyard 492 milyon manat) təşkil edib. Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfelini 11,9 faiz və ya 1 milyard 979,5 milyon manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit itifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3,4 faiz təşkil edib. Qeyd olunan göstərici ilin əvvəlində nəzərdə 0,8 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2,4 faiz bəndi azalıb.

Sinoptiklər Avropada qışın sərt keçəcəyini proqnozlaşdırırlar

İqtisadçılar isə qitədə iqtisadi tənəzzül və sosial xaosun olacağını bildirirlər

Rusiya-Ukrayna müharibəsi illərlə diplomatik cəhdə davam edən gizli ziddiyyətləri üzə çıxardı. Müharibəyə Qərbin ilk reaksiyası Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi oldu. Buna qarşı şimal qonşumuz əlində olan "güclü silah"dan istifadə edib Avropaya təbii qazın nəqlini dayandırdı. Əvvəlcə bunu texniki səbəblərlə əlaqələndirsə də, sonra açıq şəkildə boyan etdi ki, Qərbi sanksiyaları ləğv edəndə kimi bu proses davam edəcək.

Şimal qonşumuzun yüksək rəhbərliyi məmurlarının verdiyi bəyanatlardan məlum olur ki, bu ölkə Avropa ilə iqtisadi münasibətlərdən imtina edib özünə alternativ bazarlar axtarır.

Rusiyanın Avropaya qazı birdən kəskin şəkildə kəsməsi dünyada iqtisadi böhrana yol açdı. Mütəxəssislər hazırkı vəziyyəti növbəti global iqtisadi böhran kimi dəyərləndirirlər. Bunun notçisiydi ki, dünyada enerji daşıyıcılarının və ərzaq məhsullarının qiyməti həddindən artıq bahalaşdı. O da məlumdur ki, enerji daşıyıcılarının qiymətinin kəskin bahalaşması dünyada iqtisadi artıma ən çox mənfi təsir göstərən faktordur.

Avropada Rusiya qazının dayandırılması ilə bağlı ciddi tədbirlər görülür. Verilən məlumatlara görə, qitənin 18 ölkəsindən 14-ü noyabrın 1-dək anbarların 80 faizinin qazla doldurulması planına 80 faiz əməl edib. Sentyabrın 19-na olan məlumatda isə qeyd edilir ki, Avropanın qaz anbarları 86 faizə yaxın dolub.


Hesablamalardan həminin bəlli olur ki, Avropanın qış aylarında təbii qaza olan tələbatı 300 milyard kubmetrdir. Bunun da 194 milyard kubmetri istehsal olunacaq və ya alınacaq, 75 milyard kubmetri isə anbarlarda yığılan qazla təmin ediləcək. Bu isə qitənin aylıq qazla təminatı deməkdir. Əlavə qaza olan tələbat isə 12-20 milyard civarındadır. Ancaq bir şortlə ki, Rusiya nəqli nəzərdə tutulan qazın hamısını Avropaya göndərsin. Hələ ki, bunu heç kəs bilmir. Ümumiyyətlə, rus qazından tam imtina olunması qitədə ildə 40-60 milyard kubmetr qazın çatışmazlığını yaradacaqdır. Rusiya qazından imtina təkə İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığına səbəb olacaqdır.

Görülən bu tədbirlər Avropanın qışı rahat adlanması üçün yetərliymi? Aparılan statistik hesablamalar və bu sahədə ekspertlərin qənaəti mənfi-

dir. Avropanın qaz təchizatının 35 faizini maye qaz, 29 faizini Norveç, 12 faizini Şimali Afrika ölkələri, 10 faizini isə Böyük Britaniya təmin edir. Rəqəmlərdən açıq görünür ki, bu, Avropanın ehtiyacını tam ödəmir. Deməli, əlavə qaz tədarükünə ehtiyac var.

Uzun illər Avropa İttifaqında insanlar rifah içində yaşayıb. Onların ciddi sosial sıxıntıları olmayıb. Bu üz-dən qitədə insanlar belə həyat tərzinə alışmışdır. İndi isə onlar yaşam tərzini dəyişməyə, bir sıra məhdudiyyətlərə qatılmağa məcbur olacaqlar. Bunu bacaraçaqlarmı? Bu sualın cavabı qışda bəlli olacaq. Hələlik siyasətçilər və hakimiyyətdə olanlar xalqı buna hazır olmağa çağırırlar.

Fransada və Almaniya da oktyabrın 1-dən etibarən evlərdə, ofislərdə temperaturun 1 dərəcə azalmaqla 19-a salınması, həminin binaların üzərindəki reklam və abidədiricilərdə işqların 22.00-dən 06.00-dək söndürülməsi barədə qərar qəbul olunub. Fransada aparılan sosioloji sorğuların nəticələrinə görə, əhəlinin 71 faizdən çoxu bunu dəstəkləyir. İndi Avropada havalar isti keçir, qışda isə vəziyyət tamam dəyişəcək. Belə ki, həmin fransızlar qışda soyuqdan üşüdükdə də bu fikirdə qala-



caqmı? Bu sualın cavabı da soyuq havalarda verilecək.

Avropada real vəziyyəti deyildiyindən başqadır. Əhali yüksək qaz qiymətlərinə etiraz edir. İtaliya və Çexiyada artıq buna qarşı etiraz nümayişləri də keçirilib. Xüsusilə qiymətlərin bahalığının üstünə işsizlik problemi də əlavə olunduqda sosial gərginliyin və xaosun qaçılmaz olacağı barədə məlumatlar da yayılır. Enerji daşıyıcılarının bahalığı üzündən Avropanın bir çox ölkəsində bir-birinin ardınca istehsal müəssisələri bağlanıb. Hər bir müəssisənin fəaliyyətinin dayandırılması isə işsizlərin sayını artıracaq. Hazırda yayılan məlumatlara görə, Avropada azot istehsalında 70, alüminium istehsalında 25, poladərilmədə isə 5 faizlik azalma müşahidə olunub. Qarşıdakı müddətdə bunun artma ehtimalı daha yüksəkdir.

Bələ bir vəziyyətdə sosioloji rayon nə qədər düz olması şübhəlidir. Lon-

dondakı və Avropanın bir sıra şəhərlərindəki marketlərdə qışı Türkiyədə və digər ölkələrdə keçirmək barədə turizm şirkətlərinin elanları asılıb. Xüsusilə təqatiddə olan ahlı adamların bu imkandan istifadə etməsi tövsiyə edilir. Bir sözlə, iqtidarlardan nə deməsindən asılı olmayaraq əhali ciddi şəkildə narahatdır.

İnsanlar dövlətin vətəndaşların sosial rifahını təmin edəcəyi barədə verdiyi bəyanatlara da şübhə ilə yanaşırlar. Artıq "qoca qita"da bir sıra KİV qışın Avropada ciddi sosial problemlər və xaosun yaranma biləcəyi barədə materiallar dərc edir. Nəyin necə olacağı isə qışda bəlli olacaq. Ancaq görünən odur ki, bu il qışda Avropa çötün imtahan verməli olacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"



Postmüharibə dövründə şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 118 min şəxs sosial dəstəklə əhatə olunub

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2 il bundan əvvəl Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq uğurlu hərbi əməliyyatlar keçirməklə möhtəşəm zəfər qazandı və 30 ilə yaxın işğal altında qalmış doğma torpaqlarımızı azad etdi.

Müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, bu tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə

113 min aylıq sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, 2 minə yaxın şəxsə sığorta ödənişi edilib.

Ötən dövrdə olduğu kimi, postmüharibə dövründə də şəhid ailələri və müharibə əlillərinə sosial ödənişlərin növbəti dəfə əhəmiyyətli şəklə artırılması təmin edilib. 2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlində isə sosial müavinətlər orta hesabla 60 faiz artırılıb.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı

xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 15 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub.

Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişləndirilib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib. Ümumilikdə ötən dövrdə 12800 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7500 müharibə əlili avtomobillə təmin edilib.

Həmçinin 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. O cümlədən I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxs 367 yüksək

texnologiyalı müasir protez, 1605 müharibə əlili 25 min reabilitasiya vasitəsi ilə təmin olunub.

13400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünü-məşğulluq proqramına cəlb olunub.

Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri, müharibə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 56 mindən çox şəxs xidmətlər göstərilib.

Ümumilikdə postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 118 min şəxsə əhatə edib, onlara 237 min sosial dəstək xidməti göstərilib.

"Əməliyyat İmkanları Konsepsiyası Məlumat Bazası" kursunun açılış mərasimi olub

Sentyabrın 27-də NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Anım Günü ilə əlaqədar torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu birləşdirilmiş şükütlə yad edilmişdir.

Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, sifətləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə təşkil olunan bu kurs sentyabrın 30-na kimi davam edəcək.



OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılış kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

"Nüvə silahı ləğv edilmədən işıqlı gələcək olmayacaq"

BMT-nin baş katibi bəşəriyyəti dialoq və diplomatik danışıqların bütün imkanlarından istifadə etməyə çağırıb



Nüvə silahlarının tamamilə ləğv edilməsi Birlişmiş Millətlər Təşkilatının çoxdankı məqsədlərindən biridir. Bu, hələ 1946-cı ildə Baş Assambleyanın ilk qətnaməsinin mövzusu olub. Həmçinin bu məsələ 1959-cu ildən başlayaraq Baş Assambleyanın gündəliyinə daxil edilib, 1975-ci ildən isə Nüvə Silahlarının Yayılması Məqaviləsinə qoşulan dövlətlər tərəfindən BMT-də keçirilən icmal konfransların əsas mövzusunə çevrilib.

Bunlara baxmayaraq, hazırda dünya ölkələrinin cəbhəxanalarında 12700-dən çox nüvə silahı var. Bu cür silahlara malik olan ölkələrin maliyyə problemi yoxdur və nüvə arsenalalarını modernləşdirmək üçün uzmüddətli planlar hazırlayıblar.

Dünya əhalisinin yarısından çoxu ya bu cür silahlara malik olan, ya da nüvə itti-faqlarının üzvü olan ölkələrdə yaşayır. İndiyədək imzalanmış ikitərəfli və ya çoxtərəfli müqavilələrdə nüvə silahlarının heç biri fiziki cəhətdən məhv edilməyib və nüvə tərsilahlına dair danışıqlar aparılmayıb. Bu arada, nüvə çökürmə doqtrinasi bütün nüvə dövlətlərinin və onların müttəfiqlərinin təhlükəsizlik siyasətinin elementi olaraq qalır. Təhlükəsizlik sahəsində çağırışlar nüvə

potensialının saxlanması davam etdirilməsi və bütün dünyada sülhün möhkəmləndirilməsi yollarını axtarmaqdan imtina üçün əsas ola bilər.

BMT-nin baş katibi Antonio Quterres Beynəlxalq Nüvə Silahlarının Tam Ləğv Edilməsi Günüünə həsr olunmuş tədbirdə çıxış edərkən bildirdi ki, hər hansı bir ölkənin nüvə müharibəsinə başlama və bu müharibədə qalib gələ bilməyi ideyası utopiyadır. Nüvə silahından istifadə humanitar qiyamətə səbəb ola bilər.

Antonio Quterres bununla bağlı beynəlxalq ictimaiyyəti dünyanı və gələcəyi qorumaq üçün yekdilliklə səs qaldırmağa çağırıb. Baş katib əminliklə bildirdi ki, dünyanın ən güclü silahı da təhlükəsizliyə zəmanət vermir. O, yalnız qırğın və xaos vad edir. Quterresin fikrincə, bu cür silahların ləğvi gələcək nəsillərə ön böyük hədiyyə olar.

BMT rəhbəri narahatlıqla qeyd edib ki, avqustda Nüvə Silahlarının Yayılması haqqında Müqavilənin Onuncu İcmal Konfransının iştirakçıları konsensusa yaxın olsalar da, yenə də istənilən nəticəni əldə edə bilməyiblər: "Biz məyus olduq. Amma biz heç vaxt geri çəkilməyəcəyik. Mən bütün ölkələri gərginliyi və riskləri azaltmağa, nüvə təhlükəsini aradan qaldırmağa üçün dialoqa, diplomatiyaya və danışıqların bütün imkanlarından istifadə etməyə çağırıram". Antonio Quterres həmçinin nüvə silahları və onların yayılmasını üçün yeni perspektivlərin yaradılması zərurətindən danışıb, bəşəriyyətin üzvləşdiyi bir sıra təhlükələr üzrə ümumi anlaşmaya çağırıb: "Sülh üçün yeni gündəm" adlı proqram sənədini xatırladı. Eyni zamanda qeyd edib ki, nüvə təhlükəsizliyi, o cümlədən müxtəlif növ nüvə silahları və onların çatdırılma vasitələri ilə bağlı vəziyyətin təkmilləşmə nəzərə alınmalıdır. A.Quterres bildirdi ki, BMT bu təhdidləri birlikdə aradan qaldırmaq üçün bütün üzv dövlətlərə işləməyə hazırdır. Onun fikrincə, nüvə silahı ləğv edilmədən ölkələr arasında sülh və etimad, Yür kərosinin bütün sakinləri üçün işıqlı gələcək olmayacaq.

Rizvan CƏFƏROV, "Azərbaycan"

UNHCR United Nations High Commissioner for Refugees
Haut Commissariat des Nations Unies pour les réfugiés

Maraqlı ifadə etməyə dəvət

Birlişmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi (BMT QAK) məcburi köçkünlərə yönəlik üç (3) əsas sahədə layihələr hazırlamaq üçün ölkədəki potensial QHT tərəfdaşlarını müəyyən etməkdə maraqlıdır. Maraqlanan təşkilatlar aşağıdakı üç sahədən biri üçün konseptual təklif təqdim etməlidirlər:

- Gender bərabərliyinə və bu sahədə imkanların artırılmasına dəstək.
- İcma səfərbərliyinə dəstək.
- Partlayıcı vasitələrin riskləri ilə bağlı maarifləndirmə üçün məlumatlılıq səviyyəsinin artırılmasına dəstək.

Birdən artıq sahə ilə maraqlanan QHT-lər ayrı-ayrı konseptual təkliflər təqdim etməlidirlər. Konseptual təkliflərin tələblərə uyğunluğu və necə təqdim edəcəyinizlə bağlı təfərrüatlar "Maraqlı ifadə etməyə davətlərin" hər birində ayrıca təsvir edilmişdir.

Ətraflı məlumat üçün lütfən bu sayta daxil olun: <https://azerbaijan.un.org/en/200617-calls-expression-interest>. Konseptual təklif digər təsdiqlənmiş sənədlərlə birlikdə **cümə günü, 28 oktyabr 2022-ci il tarixdə, Bakı vaxtı ilə saat 17:00-a** qədər təqdim edilməlidir.

UNHCR United Nations High Commissioner for Refugees
Haut Commissariat des Nations Unies pour les réfugiés

Calls for Expression of Interest

The Office of the United Nations High Commissioner for Refugees in Azerbaijan (UNHCR) is interested to identify potential NGO partners in the country to develop projects in three (3) key areas targeting internally displaced persons (IDPs). The interested organizations should submit a Concept note for one of the three areas:

- Support to Gender equality and empowerment.
- Support for Community mobilization.
- Support for awareness raising for Explosive Ordinance Risk Education (EORE).

NGOs interested in more than one area need to submit separate Concept notes. Details on eligibility and how to submit your Concept note are described in each Call for Expression of Interest separately.

For details please visit <https://azerbaijan.un.org/en/200617-calls-expression-interest> website.

Concept note along with the other supporting documents should be submitted by **Friday, 28 October 2022 at 17:00 hours** Baku time.

"Azərişiq" ASC Salyan rayonu, 20 Yanvar, Nazim Babayev küçələrində, Arbatan kəndi ərazisində 6-10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1: Salyan rayonu, 20 Yanvar, Nazim Babayev küçələrində, Arbatan kəndi ərazisində 6-10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması.
İştirak haqqı - 750 manat
"Azərişiq" ASC
Hesab: AZ83AIB33020029441802068118
VÖEN: 9900069391
Benefitsiarn Bank: "Kapital Bank"ın Gənclik filialı
Kod: 200189
VÖEN: 99000003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIBAZZXX
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Namiq Heybatov
Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19)
Elektron poçt: namiq.heybatov@azerishiq.az
Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130, AZ1009

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-ci il üzrə Vergi Bəyannaməsi);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki);
- müvafiq lisenziya və icazələr;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərindən 1 faiz həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- iddiaçının fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;
- iddiaçının analoji işlərdə obyektinin tikintisi üzrə baş podratçı qismində həyata keçirdiyi və təbii ediyi uğurlu ən azı 3 layihənin bitməsinə dair tövsiyə məktubunun və aparıldığı layihənin ilk və sonuncu sənədlərinin surəti;
- podrat müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşakarlığının, təcrübəsinin, maddi-texniki bacarığının, işçi qüvvəsinin, idarəetmə siyasətinin, etibarlılığını təsdiq edən sənəd;
- iddiaçının yüklüklük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışı;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərin idarə edənlərinin, qulluqçularının peşakar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməsi.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 odəd osli və 1 odəd surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı təsdiq olmaqla) **2 noyabr 2022-ci il saat 15:00-a** qədər, ixtisas uyğunluğu proseduru keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını mühürlənmiş ikitəqə zərfdə **15 noyabr 2022-ci il saat 15:00-a** qədər Bakı şəhəri, Mirzaga Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri **16 noyabr 2022-ci il saat 15:00-da** Mirzaga Əliyev küçəsi, 130 ünvanında "Azərişiq" ASC-nin inzibati binasından açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası



ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Milli Məclisin deputatı Məşhur Məmmədova əzizi

KAMAN XƏLİLOVANIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi və kollektiv xidmətin Mil-Muğan Regional şöbəsinin rəisi Şahin Əzizova oğlu **ELVIN ƏZİZLİNİN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektiv cəmiyyətinin əməkdaşı Namil Muradova əzizi **NAIL MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektiv cəmiyyətinin İdarə Heyəti sədrinin müşaviri, "Daşkəsen Dəmir Filiz" MMC-nin Baş direktorunun müavini İlqar Cəlifova əzizi **ALBABA YUSİBOVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az, az.reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68 Humanitar siyasət şöbəsi - 538-56-60 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoillüstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 6563 Sifariş 2725 Qiyməti 40 qəpik</p>
---	--	---	--	---	---